


## 3D Enrollment

«3D Secure» - d l duzluq hallarından m hafiz  olunmaq v  İnternet vasit sil  ke iril n  d niŐl rin t hl k sizl Ődirilm si imkanı ver n texnologiyadır. Bu m asir texnologiyanın iŐ prinsipi m Őt rinin autentifikasiyasının yalnız m Őt riy  aid olan v  kartın  z rində qeyd edilm y n x susi “3D” parolu vasit sil  il  online  d niŐl rin daha t hl k siz Őkild  h yata ke irilm sidir.

Qeyd etmək lazımdır ki, bu xidm td n istifad  etmək  c n, istifad çi ilk  nc  m Őt risi olduđu bankda telefon n mr sini qeyd etməli v  3D Sign up s hifəsində qeydiyyatdan ke r k “3D” parol t yin etməlidir. Qeydiyyatdan ke  nd n sonra, online mađazada  d niŐ etmək  c n istifad çi x susi “3D” parolunu daxil ed r k  m liyyatını uđurla baŐa  atdıra bil r. Bu texnologiyanın t tbiq olunmasında “MilliKart” proessinq m rk zinin “İT”, “VAS” v  “Strateji inkiŐaf v  marketinq” departamentlərinin b y k rolunu oynamıŐdur.

M Őt ri  z bank kartını qeydiyyatdan ke irm k  c n ilk olaraq kartını aktiv etməlidir. Bundan  lav  m Őt ri 3D Secure Őifr sini d yiŐ v  ya qeydiyyatdan ke irtdiy bank kartını deaktiv ed  bil r. Bu proses Őekil 1-d  t svir olunmuŐdur.



Őekil 1. Kartın qeydiyyatdan ke irilm si

Qeydiyyat zamanı lazım olan məlumatlar:

1. Kartın aid olduğu bank
2. Kart nömrəsinin tam olaraq PAN nömrəsi
3. Expire date

Açılmış səhifədə ilk olaraq bankların siyahısından müştəri öz kartının aid olduğu bankın adını seçməlidir. Bu şəkil 2-də göstərilmişdir.

The screenshot shows the registration interface for MilliKart. At the top, there is a navigation bar with links for 'HAQQIMIZDA', 'BANKLAR ÜÇÜN', 'KART SAHİBLƏRİ ÜÇÜN', 'FAQ', and 'ƏLAQƏ'. A search bar and the 'AZIENRU' logo are also present. Below the navigation bar, there is a paragraph of text explaining the 3D Secure service and the importance of security. The main content area is titled 'Qeydiyyat' and contains a form with the following fields: 'Bankı seçin:' with a dropdown menu showing 'Unibank' selected and a list of options including 'Unibank', 'ExpressBank', and 'DemirBank'; 'Kart nömrənizi daxil edin:'; and 'Son istifadə müddəti:' with two input boxes for 'MM' and 'YYYY'. A blue 'AKTİV ET' button is located below the form. At the bottom right, there are logos for MasterCard SecureCode, Verified by VISA, VISA, MasterCard, and M.

Şəkil 2. Kartın aid olduğu bankın seçilməsi

Müştəri kartın aid olduğu bankı (Emitent) seçdikdən sonra, həm də kartın tam olaraq PAN nömrəsini və expire date daxil etməlidir. Sistem tərəfindən bu məlumatlar yoxlanılır. Bu proses şəkil 3-də göstərilmişdir.

HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZIENIRU

MilliKart-ın 3D Secure xidməti kart sahiblərinin internetdə ödəniş apararkən dələduzluq və fırıldaqçılıq əməliyyatlarının qurbanı olmaq riskini maksimal dərəcədə azaldır. Kart sahibi bu xidmətdən istifadə etdikdə, kart ilə aparıldığı hər əməliyyatı MilliKart sistemindən SMS şəklində göndərilən xüsusi qısa şifrə ilə təsdiqləyir. İnternetdə kart ilə etdiyiniz əməliyyatların ən müasir təhlükəsizlik texnologiyası ilə həyata keçirilməsi üçün, növbəti sahələri doldurduğunuz və "Davam et" düyməsinə basmağınız xahiş olunur.

**Qeydiyyat**

Bankı seçin:

Kart nömrənizi daxil edin:

Son istifadə müddəti:

**AKTİV ET**

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M

Şəkil 3. Məlumatların daxil edilməsi

Bankda müştərinin telefon nömrəsi qeyd olunduğuna görə növbəti mərhələdə istifadəçinin telefon nömrəsi müəyyən edilir, sonra təhlükəsizlik kodu yaradılaraq SMS şəklində müştəriyə göndərilir. Əgər qeydiyyatda olan telefon nömrəsinə 6 rəqəmli SMS gəlibsə bu zaman 3D Secure səhifəsində müştərinin həmin kodu daxil etməsi üçün pəncərə açılır. Bunu şəkil 4-də görmək mümkündür.

HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZIENRU

Kart sahibi olduğunuzu təsdiqləmək üçün, sistem tərəfindən sizin nömrəyə 6 rəqəmli şifrə sms şəklində göndərilmişdir. Qeyd olunan mobil nömrəniz işləmədiyi halda, xahiş olunur, bank ilə əlaqə saxlayın. SMS qeyd olunan nömrəyə çatmadığı halda, xahiş olunur, mobil telefonunuzun aktiv olmasını yoxlayın və mobil operatorunuz vasitəsilə SMS mesajları ala biləcəyinizdə əmin olun.

Təsqiləmə

Təsdiq etmə kodu:

GERİYƏ AKTİV ET

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M

Şəkil 4. Təhlükəsizlik kodunun daxil edilməsi

Əgər hər hansı səbəbə görə SMS gəlməyibsə və ya müştərinin qeydiyyatdan keçmiş nömrəsi aktiv deyilsə bu haqda müştəriyə banka müraciət etməsi haqqında məlumat bildirilir. Bu proses şəkil 5-də göstərilmişdir.

HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZIENRU

MilliKart-ın 3D Secure xidməti kart sahiblərinin internetdə ödəniş apararkən dələduzluq və fırıldaqçılıq əməliyyatlarının qurbanı olmaq riskini maksimal dərəcədə azaldır. Kart sahibi bu xidmətdən istifadə etdikdə, kart ilə apardığı hər əməliyyatı MilliKart sistemindən SMS şəklinə göndərilən xüsusi qısa şifra ilə təsdiqləyir. İnternetdə kart ilə etdiyiniz əməliyyatların ən müasir təhlükəsizlik texnologiyası ilə həyata keçirilməsi üçün, növbəti sahələri doldurduğunuz və "Davam et" düyməsinə basmağınız xahiş olunur.

Heç bir müştəri tapılmadı, zəhmət olmasa yenidən yoxlayın

**Qeydiyyat**

Bankı seçin:

Kart nömrənizi daxil edin:

Son istifadə müddəti:

**AKTİV ET**

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M

Şəkil 5. Məlumatların dəqiqləşdirilməsi

Müştəri kart haqqında məlumatları uğurla daxil etdikdən sonra daxil edilən kodun düzgünlüyü yoxlanılır. Əgər kod düzgün daxil edilibsə müştəriyə 3D Secure sistemi üçün xüsusi şəxsi parol daxil etmək təklif olunacaq. Bu proses şəkil 6-da göstərilmişdir.

HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZIENIRU

**Zəhmət olmasa şifrəni daxil edin.**

Şifrə seçərkən diqqətli olun, şifrənin kart hesabınızı təmin etmək istədiyiniz təhlükəsizlik səviyyəsinə uyğun olmasında əmin olun. Şifrənin düzgün daxil olmasında əmin olmaq üçün, şifrəni bir daha daxil edin.

**Şifrə**

Şifrə:


Təsdiq edin :

**GERİYƏ** **AKTİV ET**

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M


Şəkil 6. Parolun yaradılması

Əgər qeydiyyat uğurla başa çatıbsa istifadəçiyə bu texnologiyadan istifadə etdiyi üçün təşəkkür bildirilir və bunu şəkil 7-də görə bilərik.



Şəkil 7. Qeydiyyatın uğurlu keçməsi haqqında məlumat

Qeydiyyat zamanı xəta baş verərsə, istifadəçilərə daxil etdikləri məlumatlarda səhv olduğu barədə məlumat verilir və bunu şəkil 8-də görə bilərik.



Şəkil 8. Səhv haqqında məlumatın verilməsi

Müştəri öz kartını qeydiyyatdan keçirtməklə yanaşı, həm də kartı qeydiyyatdan keçirtmə zaman daxil etdiyi 3D Secure parolu dəyişə bilər. Bunun üçün müştəri kart haqqında məlumatları yenidən daxil etməli, yəni kartın aid olduğu bankı (Emitent) seçdikdən sonra, həm də kartın tam olaraq PAN nömrəsini və expire date daxil etməlidir. Bu proses Şəkil 9-da göstərilmişdir.

HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZIENIRU

MilliKart-ın 3D Secure xidməti kart sahiblərinin internetdə ödəniş apararkən dələduzluq və fırıldaqçılıq əməliyyatlarının qurbanı olmaq riskini maksimal dərəcədə azaldır. Kart sahibi bu xidmətdən istifadə etdikdə, kart ilə apardığı hər əməliyyatı MilliKart sistemindən SMS şəklində göndərilən xüsusi qısa şifrə ilə təsdiqləyir. İnternetdə kart ilə etdiyiniz əməliyyatların ən müasir təhlükəsizlik texnologiyası ilə həyata keçirilməsi üçün, növbəti sahələri doldurmağınız və "Davam et" düyməsinə basmağınız xahiş olunur.

**Qeydiyyat**

Bankı seçin:

Kart nömrənizi daxil edin:

Son istifadə müddəti:

**AKTİV ET**

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M

Şəkil 9. Parolun dəyişdirilməsi üçün məlumatların daxil edilməsi

Növbəti mərhələdə isə təhlükəsizlik kodu yaradılaraq SMS şəklində istifadəçinin telefon nömrəsinə göndərilir. Bu zaman 3D Secure səhifəsində müştərinin həmin kodu daxil etməsi üçün pəncərə açılır. Bunu Şəkil 10-da görmək mümkündür.



HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZ/EN/RU

Kart sahibi olduğunuzu təsdiqləmək üçün, sistem tərəfindən sizin nömrəyə 6 rəqəmli şifrə sms şəklində göndərilmişdir. Qeyd olunan mobil nömrəniz işləmədiyi halda, xahiş olunur, bank ilə əlaqə saxlayın. SMS qeyd olunan nömrəyə çatmadığı halda, xahiş olunur, mobil telefonunuzun aktiv olmasını yoxlayın və mobil operatorunuz vasitəsilə SMS mesajları ala biləcəyinizdə əmin olun.

Təsdiqləmə

Təsdiq etmə kodu:

GERİYƏ AKTİV ET

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M

Şəkil 10. Parolun dəyişdirilməsi üçün təhlükəsizlik kodunun daxil edilməsi

Daxil edilən kodun düzgünlüyü yoxlanılır. Əgər kod düzgün daxil edilibsə müştəriyə 3D Secure sistemi üçün xüsusi başqa parol daxil etmək təklif olunacaq. Bu proses şəkil 11-də göstərilmişdir.

**Zəhmət olmasa şifrəni daxil edin.**

Şifrə seçərkən diqqətli olun, şifrənin kart hesabınızı təmin etmək istədiyiniz təhlükəsizlik səviyyəsinə uyğun olmasında əmin olun. Şifrənin düzgün daxil olmasında əmin olmaq üçün, şifrəni bir daha daxil edin.

**Şifrə**

Şifrə:

Təsdiq edin :


GERİYƏ

AKTİV ET




Şəkil 11. Parolun yaradılması

Müştəri yeni parolu daxil etdikdən sonra 3D Secure səhifəsində parolun dəyişdirilməsinin uğurla həyata keçdiyi haqqında məlumatı görə biləcək. Bu proses növbəti şəkil 12-də əks olunmuşdur.



Şəkil 12. 3D Secure parolun uğurla dəyişilməsi haqqında məlumat

Əgər parolun dəyişdirilməsi zamanı xəta baş verərsə, müştəriyə daxil etdikləri məlumatlarda səhv olduğu barədə məlumat verilir və bunu şəkil 13-də görə bilərik.



Şəkil 13. Səhv haqqında məlumatın verilməsi

Müştəri öz kartını qeydiyyatdan keçirtmək, 3D Secure parolu dəyişməklə yanaşı, həm də qeydiyyatdan keçirdiyi bank kartını sistemdən silə bilər. Bunun üçün kart haqqında məlumatları yenidən daxil etməli, yəni kartın aid olduğu bankı (Emitent) seçməli, kartın tam olaraq PAN nömrəsini və expire date daxil etməlidir. Bu proses şəkil 14-də göstərilmişdir.

HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZIENIRU

MilliKart-ın 3D Secure xidməti kart sahiblərinin internetdə ödəniş apararkən dələduzluq və fırıldaqçılıq əməliyyatlarının qurbanı olmaq riskini maksimal dərəcədə azaldır. Kart sahibi bu xidmətdən istifadə etdikdə, kart ilə apardığı hər əməliyyatı MilliKart sistemindən SMS şəklində göndərilən xüsusi qısa şifrə ilə təsdiqləyir. İnternetdə kart ilə etdiyiniz əməliyyatların ən müasir təhlükəsizlik texnologiyası ilə həyata keçirilməsi üçün, növbəti sahələri doldurmağınız və "Davam et" düyməsinə basmağınız xahiş olunur.

**Qeydiyyat**

Bankı seçin:

Kart nömrənizi daxil edin:

Son istifadə müddəti:

**AKTİV ET**

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M

Şəkil 14. Kartın sistemdən silinməsi üçün məlumatların daxil edilməsi

Növbəti mərhələdə isə təhlükəsizlik kodu yaradılaraq SMS şəklində istifadəçinin telefon nömrəsinə göndərilir. Bu zaman 3D Secure səhifəsində müştərinin həmin kodu daxil etməsi üçün pəncərə açılır. Bunu şəkil 15-də görmək mümkündür.

HAQQIMIZDA BANKLAR ÜÇÜN KART SAHİBLƏRİ ÜÇÜN FAQ ƏLAQƏ  AZIENRU

Kart sahibi olduğunuzu təsdiqləmək üçün, sistem tərəfindən sizin nömrəyə 6 rəqəmli şifrə sms şəklində göndərilmişdir. Qeyd olunan mobil nömrəniz işləmədiyi halda, xahiş olunur, bank ilə əlaqə saxlayın. SMS qeyd olunan nömrəyə çatmadığı halda, xahiş olunur, mobil telefonunuzun aktiv olmasını yoxlayın və mobil operatorunuz vasitəsilə SMS mesajları ala biləcəyinizdə əmin olun.

Təsdiqləmə


Təsdiq etmə kodu:

GERİYƏ AKTİV ET

MasterCard SecureCode Verified by VISA VISA MasterCard M


Şəkil 15. Kartın sistemdən silinməsi üçün təhlükəsizlik kodunun daxil edilməsi

Daxil edilən kodun düzgünlüyü yoxlanılır. Əgər kod düzgün daxil edilibsə müştəriyə öz bank kartının 3D Secure sistemindən silmək üçün istəyini təsdiq etməsi tələb olunacaq. Bu proses şəkil 16-da göstərilmişdir.



Şəkil 16. Bank kartının sistemdən silinməsi

Növbəti səhifədə isə müştərinin istəyinin uğurla başa çatması haqqında məlumat bildiriləcək. Bu proses növbəti şəkil 17-də əks olunmuşdur.



Şəkil 17. 3D Secure şifrəsinin uğurla deaktiv edilməsi haqqında məlumat